

NITQ MƏDƏNİYYƏTİ

Nitq mədəniyyəti şəxsiyyəti formalaşdırın vacib dəyər kimi

Günay Əbilova

Salyan şəhəri, Ə. Kürçaylı adına Texniki Fənlər Təməyülli 7 №-li məktəb-liseyin müəllimi.
Azərbaycan. E-mail: zabul22@mail.ru
<https://orcid.org/0000-0002-6809-2584>

XÜLASƏ

Məqalədə nitq mədəniyyəti, ünsiyyət, şəxsiyyət məsələləri yığcam şəkildə şərh olunur, şəxsiyyətin formalaşmasında insanın fizioloji, psixoloji və sosioloji inkişafının rolu izah edilməyə çalışılır. Nitq mədəniyyəti ilə şəxsiyyət arasındaki əlaqəni yaratmaq üçün görkəmli şəxslərdən sitatlar verilərək irəli sürülən fikirlər əsaslandırılır. Müəllif məqalədə yeri goldikcə nitq mədəniyyəti anlayışını izah etməyə çalışmışdır. Şagirdlərin mədəni səviyyəsinin yüksəlməsində, nitqin inkişaf etdirilməsində, vətənə, millətə layiqli övladların yetişdirilməsində müəllimlərin üzərinə düşən vəzifələrdən danışılmışdır. Tədqiqat zamanı nəzəri, təsviri və müqayisəli metodlardan istifadə edilmişdir.

AÇAR SÖZLƏR

nitq, ritorika, şəxsiyyət, ünsiyyət, dil, nitq mədəniyyəti

MƏQALƏ TARİXÇƏSİ

göndərilib – 20.04.2020
qəbul edilib – 30.04.2020

SPEECH CULTURE

Speech culture as an important value that shapes personality

Günay Abilova

Salyan city, teacher of Technical School-Lyceum No.7 named after A.Kurchayli.
Azerbaijan. E-mail: zabul22@mail.ru
<https://orcid.org/0000-0002-6809-2584>

ABSTRACT

In the article speech culture, communication, personality issues are briefly discussed. The role of physiological, psychological, and sociological development of a person in the formation of personality is tried to be explained. In order to reveal the connection between the culture of speech and personality, opinions are substantiated by quoting from prominent people. The author tries to explain the concept of speech too. The responsibilities of teachers in raising the cultural level of students, developing speech, raising children worth of the motherland and the nation are discussed. Theoretical, descriptive and comparative methods were used during the research process.

KEYWORDS

speech, rhetoric, personality, communication, language, culture of speech

ARTICLE HISTORY

Received – 20.04.2020
Accepted – 30.04.2020

Giriş / Introduction

Nitq ünsiyyət vasitəsi olan dilin şifahi və yazılı formasından istifadə edərək digər insanlar ilə qarşılıqlı əlaqə saxlamaq vasitəsidir. Nitq mədəniyyətinə yiyələnmək şəxsiyyətin inkişafına təkan verən mühüm vasitədir. Nitq mədəniyyəti ilə şəxsiyyət arasındaki əlaqəni açmaq üçün bu iki anlayışı ilk önce izah etmək, sərhədlərinin müəyyənləşdirmək lazımdır. Elmdə bu anlayışların müəyyənləşdirilməsinə dair tam ümuməməqbul fikir yoxdur. Bəziləri nitq mədəniyyəti dedikdə ancaq dilin təsvir və ifadə vasitələrindən istifadə formalarını başa düşmüş, digər alımlar fikri düzgün, yığcam ifadə etməyi nitq mədəniyyəti hesab etmişlər. Bir qrup alımlar isə nitq mədəniyyəti məsələlərinin ancaq üslublarla bağlı şərh etməyə çalışmışlar. Həqiqətdə üslub düzgün və kamil nitqin ancaq bir tərefidir. Nitqdə yalnız düzgün üslubi fiqurlar işlətməyə çalışmaqla yüksək nitq mədəniyyətinə sahib olmaq mümkün deyil [6, s.14].

Şəxsiyyətin formalaşdırılması

Şəxsiyyət insanların psixoloji siması olub şüura, mənliyə malik, öz hərəkətlərinə cavabdeh, müəyyən ictimai-tarixi dövrdə yaşayib, ictimai münasibətlərin fəal iştirakçısı olan, gerçəkliliyi dərk edib müəyyən istiqamətdə dəyişdirən, ünsiyyətə girməyi bacaran konkret canlı insandır. "Şəxsiyyət" sözü Azərbaycan, rus və ingilis dillərində maraqlı və faktiki olaraq eyni mənşəyə malikdir. Azərbaycan dilində "şəxsiyyət" sözü öz əsasını ərəb sözü olan "şəxs" sözündən götürmüştə və hər hansı bir konkret şəxsi, simanı bildirir [2, 205 s.]. İnsan yaşayış fəaliyyət göstərdiyi mühitdə daim inkişaf edib dəyişir. Bu inkişaf fiziki, psixoloji və sosial inkişaf olaraq nəzərdə tutulur. Psixoloji inkişaf dedikdə insanın idrak prosesinin, duygularının, qavrayış və təsəvvürünün, nitq və təfəkkürünün, hafizə və iradəsinin necə təşəkkül tapmasıdır. İnsanın sosial inkişafi, onun cəmiyyətdəki fəaliyyəti, insanlarla münasibətdə tərəqqi edir. Buna görə də, insanların inkişafından danışarkən şəxsiyyət anlayışı onə çəkilir. C.Həsənovun fikri ilə desək, "Bu dəyərlər insanları mənəvi-sosial həyatda formalaşdırır və onları şəxsiyyət statusuna yüksəldir. Beləliklə, şəxsiyyət, onun maraqlarının və meyllərinin, temperamentlərinin funksional xüsusiyyətləri nəticəsində əmələ gəlmış fərdi fərqlər sayısında həyatda fəal mövqə tutur. İnsan dünyaya bioloji varlıq kimi gəlir, lakin bir şəxsiyyət kimi özünün fərdi həyatı və fəaliyyəti prosesində uzun və mürəkkəb yol keçərək yetkinləşir" [4, s.6]. İnsanın psixoloji və sosial

inkişafının baş verməsi üçün nitqin işə düşməsi, ünsiyyətin qurulması vacibdir. Bu işə yalnız nitq mədəniyyəti ilə mümkündür.

Nitq mədəniyyətinin şəxsiyyətə tasirini əks etdirən faktor olduğunu öz kəlamlarında göstərən dahi şəxsiyyətlərdən biri də Həzrəti Əli olmuşdur. O, özünün iibrətamız ifadələrində belə demişdir: "Əqli çox olan adamın sözü az olar, hər bir adam öz dilinin altında gizlənir, danışanın özünə yox, sözünə daha çox diqqət et, ölç, biç sonra kəs, düşün, daşın, sonra danış, anla, bil, sonra et" və s. kimi müdrik kəlamlarla nitq mədəniyyətinə xüsusi diqqət yetirmişdir. Şah İsmayıllı Xətai də şəxsiyyət azadlığını dilin mövcudluğunda görürdü. O, belə bir qənaatə gəlirdi ki, dil "səni-sən, məni-mən, səni-biz, bizi-hamımız" kimi formalaşdırmaqla millət, xalq anlayışını tamamlayır. O, elmlilik, aydın diksiya və musiqiliyi nitq üçün vacib şərtlərdən sayırdı [1, s.21].

Şəxsiyyət başqa şəxslərlə ünsiyyətdə, birgə əmək prosesində formalaşır və inkişaf edir. Hər bir şəxsiyyət özünü dərk etməlidir. A.Bakıxanov yazırı: "Gözlü o adamdır ki, özünü görə bilsin". Şəxsiyyətlər ailə və cəmiyyətlə qarşılıqlı təsirdə, şəxsiyyətlərlərə münasibətlərdə rəğbəti, hörməti, mənəvi yaxınlığı əsas götürməli, ünsiyyət mədəniyyətini bilməlidirlər¹³.

Pedaqogika təlim-tədris prosesində şəxsiyyətin rolunu müəyyənləşdirir. S.Hüseynov "Azərbaycan dili və nitq mədəniyyəti" kitabında qeyd edir: "Ali və orta məktəblərdə müəllimlər şagird və tələbələrə pedaqoji cəhətdən yararlı, lazım olan tərbiyəni, əxlaqi davranışını, mədəni rəftarı elə öyrətməli, elə aşılmalıdırlar ki, uşaqlar, yeniyetmələr və gənclər xalqımıza layiq şəxsiyyətlər kimi yetişsinlər. Böyükəkdə olan gənc nəsil nitq mədəniyyətini, ədəbi dilin normalarını bilməli və onları istər şifahi, istərsə də yazılı nitqdə tətbiq etməyi bacarmalıdır" [5, s.58]. Buradan aydın olur ki, nitq mədəniyyətinin öyrədilməsi ilə vətənə, millətə layiqli şəxsiyyətlər yetişdirilməsi paralel aparılmalıdır və bu işdə müəllimlərin üzərinə böyük yük düşür.

N.Dobrolyubov yazırı ki, insanların ünsiyyətdə olmayan, meşədə heyvanlar arasında böyükən adamlar vəhşiləşir, onların anlayışları inkişaf etmir [4, s.6]. Ona görə də, şəxsiyyətin formalaşmasında dilin, ünsiyyətin, nitq mədəniyyətinin rolü böyükdür. Bunun insanlar üzərində təməlinin, bünövrəsinin atılması isə müəllim vasitəsi ilə baş verir.

Ümumiyyətlə, müəllimin nitqi onun şəxsiyyətinin, mədəni səviyyəsinin, dünyagörüşünün tərkib hissəsi olmaqla nümunəvi danışığa, eləcə də, yazı mədəniyyətinə aparan bir yoldur, əsildür. Müəllim şagirdlərə, tələbələrə, gələcəkdə vətənimizin layiqli gəncləri, vətəndaşı olacaq insanlara sözü qiymətləndiririb seçmək,

¹³ <http://intangible.az/front/az/aboutExample/21990>

onun semantik mənasını anlamaq, hər ifadəni məqamında və düzgün işlətmək bacarığı aşılmalı, mədəni və savadlı nitqə yiylənməkdə lazımlı vasitələr, yol və üsullar tapmaqdə öz əməyini əsirgəməməlidir [Çobanov M. 2016]. Nitq vasitəsilə ünsiyət müxtəlif şəraitdə, müxtəlif tərzdə və məzmunda olur. Nitq məqamına, yerinə, danişan və dinləyənin xarakterinə, şəxsiyyətinə, təhsilinə, sənətinə, savadına, məqsədinə və s. görə müxtəlif şəkildə təzahür edir.

Müasir dövr, müasir həyat inkişaf etmiş elmi-texniki və mədəniyyət dövründür. Bu dövr hər bir şəxsin yüksək nitq mədəniyyətinə malik olmasını tələb edir. Bəs nitq mədəniyyəti nədir? Nitq mədəniyyəti dedikdə, danişan şəxsin ədəbi dilin orfoepik, leksik, üslubi, qrammatik və digər sahələrinin ümumiləşdirilmiş və normalaşmış səviyyələrinə uyğun şəkildə ünsiyət qurması, fikrini izah etməsi nəzərdə tutulur. Çünkü nitq mədəniyyəti xalqın ümumi mədəni səviyyəsinin tərkib hissəsində aparıcı rola malikdir. Başqa sözlə desək, “nitq mədəniyyəti şəxsiyyətin bütövlüyünü və mənəvi kamiliyini hərtərəfli aşkarla çıxaran mühüm bir vasitədir”. “Nitq mədəniyyəti mədəni insan şəxsiyyətinin formallaşmasında mühüm rol oynayır” [7, 212 s.]. Odur ki, xalq arasında deyirlər: “Kamil insan kəlamından bəlli olur”, “Sözünü bilməyəni bayira atalar”. Bu mənada nitq mədəniyyəti hər bir şəxsin ümumi mədəni səviyyəsinin tərkib hissəsi olmalıdır və onu özündə cəmləşdirməlidir.

Nitq mədəniyyəti, gözəl və rəvan danişq vərdişi bir tərəfdən natiqin dünyagörüşü, hazırlıq dərəcəsi, estetik və etik zövqü, digər tərəfdən isə fitri istedadı ilə bağlıdır. Belə ki, öz çıxışında nitq mədəniyyəti normalarına riayət edən şəxsin nitqi mədəni nitq adlanır. Mədəni nitq hamı üçün aydın, sadə, başa düşülən, ahəngdar, gözəl, ardıcıl, səlis və mənalı olmalıdır. Nitqda bu amillərə əməl edildikdə nitq maraqlı və cəlbedici olur. Dinləyici yüksək hissə danişan natiqlə, bir növ həmdəm olur. Belə olduqda, nitqin yarısı natiqə, yarısı da dinləyiciyə məxsus olur. Burada natiqin məharəti də açıq-aydın şəkildə özünü bürüzə verir. Axi natiqin ən böyük ustalığı onun nitqində yalnız vacib olan məsələləri şərh etmək deyil, həm də vacib olmayan məsələləri açıb söyləməməlidir. Çünkü nitq mədəniyyəti yalnız natiqin (danişanın) fərdi zövqündən, istəyindən asılı olaraq yox, ümumxalq mədəniyyətinin vahid inkişafı ilə tənzim olunur [8, 250 s.]. Natiq danişarkən sözləri vasitəsi ilə eyni zamanda öz şəxsiyyətini, simasını, mənliyini də göstərmiş olur. Ona görə də, nitq mədəniyyəti ilə şəxsiyyət arasında düz mütənasib bir əlaqə özünü göstərir.

Sokrat həmişə deyərmış: “Ey insan, daniş, səni tanıyım”. Əlbəttə, cəmiyyət üzvləri ayrı-ayrı təbəqələrdən ibarət olduğu kimi, onların da hər birinin özünəməxsus nitqi, danişq tərzi, məlumat imkanı və s. olur. Bu baxımdan nitqin iki növü vardır: adı nitq, mədəni nitq. İnsanın şəxsiyyəti birbaşa və dolayı mənada onun simasıdır. Yəni

insanın siması onun başlıca identifikasiatorudur. Bu isə bir üz çizgiləri ilə, bir də həmin şəxsin danışığı, nitqi ilə ortaya çıxmış olur.

Müasir cəmiyyətimizdə ziyanların, yazıçıların, alimlərin, jurnalistlərin və başqalarının siyasi, iqtisadi, mədəni, elmi və s. sahələrə aid çıxışları mədəni nitqə misal ola bilər. Ziyanların nitqi, hər şeydən əvvəl, öz sadəliyi, səlisliyi, ardıcılığı, ahəngdarlığı ilə fərqlənməli və hamı üçün nümunə olmalıdır. Çünkü ziyanın mədəni səviyyəsi, əsasən, onun nitq mədəniyyəti ilə müəyyən edilir. Natiq nitqə başlayarkən dinləyicinin ümumi inkişaf səviyyəsini, ixtisasını, hadisələrə marağını və münasibətini nəzərə almalı və bu xüsusiyyəti nitqinin sonuna kimi gözləməlidir [8, 249 s.]. Yəni natiq çıxışı zamanı həm qarışındakıların, həm də öz şəxsiyyət identifikasiatorunu nəzərə almalıdır. Bu baxımdan deyə bilərik ki, mədəni nitq şəxsiyyəti xarakterizə edən vacib şərtlərdəndir.

Yeri gəlmışkən, onu da qeyd edək ki, xarici dilləri bilmək dilin daşıyıcısı olan şəxsiyyətin portretini zənginləşdirir [8, s.36]. F.Şiriyev qeyd edir: “Səmərəli, təsirli nitq üçün natiqin hansı şəxsi keyfiyyətləri və nitq davranışı xüsusiələ əhəmiyyətlidir? Danişanın şəxsiyyəti haqqında Aristotel yazırı: “Danişana etibar yaradan üç səbəb var, çünkü bizim sübutsuz inandığımız bu qədər nüanslar var ki, bunlar dərrako, yaxşı adamlıq və xoş əhval-ruhiyyədir. Əgər dinləyicilərə elə gəlirsə ki, natiq bütün bu keyfiyyətlərə malikdir, onlar mütləq ona inam hiss edirlər” [8, s.165]. Buradan belə nəticəyə gəlmək olar ki, nitq mədəniyyəti ilə şəxsiyyət daima bir-biri ilə əlaqəli şəkildə inkişaf edən vacib dəyərdir. Hər bir şəxsiyyətin inkişaf xüsusiyyətləri, onun daxili aləminin və işgüzar mühitinin fərdiliyi təkrarsız kommunikasiya mədəniyyəti haqqında danişmağa imkan verir. Yadda saxlamaq lazımdır ki, kommunikasiya mədəniyyəti sosial-psixoloji təlim prosesində inkişaf etdirilə bilər. Bu da yalnız ünsiyət vasitəsi ilə mümkündür. Biz evdə ailə üzvlərimizlə, məktəbdə müəllim və sınıf yoldaşlarımızla ünsiyətdə oluruq. Başqalarından məlumat alır, öz hiss və düşüncələrimizi onlara çatdırırıq. Bütün bunlar isə nitq vasitəsilə baş verir. Biz başqalarını dinləyir, onların yazdığını oxuyur, öz fikirlərimizi yazmaq və danişmaqla ifadə edirik. Beləliklə, ünsiyət zamanı dörd nitq bacarığından istifadə edirik: dinləmə, danişma, oxu, yazı. Bu dörd bacarıq ünsiyət zamanı şəxsiyyəti formallaşdırır. Dinləmək və oxumaq bacarığı başqalarını anlamaq, məlumat almaq üçündür. Danişmaq və yazmaq bacarığı isə düşündüklərimizi başqalarına çatdırmağa kömək edir. Dinləyərkən və danişarkən istifadə edilən söz və cümlələr səslerlə ifadə olunur. Ona görə də dinləmə və danişma şifahi nitqə aid olan bacarıqlardır. Hərflərlə ifadə olunmuş mətnləri isə oxuyuruq və ya yazırıq. Odur ki, yazı və oxu bacarıqları yazılı nitqə aid edilir. Bu nitq də şəxsiyyəti formallaşdırır.

Nəticə / Conclusion

Naticədə deyə bilərik ki, nitqdən istifadə zamanı bizim simamız emosiyalarımızın, hissələrimizin, əhvalımızın, vəziyyətimizin, istəklərimizin ifadəcisinə çevirilir, o, bizə təkcə verbal yolla deyil, qeyri-verbal yolla da, zəngin mimiki imkanlarımızın köməyilə də ünsiyyətə girmək imkanı verir. Dolayı mənada, insan şəxsiyyəti onun “ruhunun”, başqa sözlə, onun bütün psixi təzahürünün sifatıdır.¹⁴ Bu sıfət nitq vasitəsi ilə öz portretini çəkərək ətrafinə nümayiş etdirir. Nitq mədəniyyəti isə geniş mənada fikir, düşüncə mədəniyyətidir. Öz düşüncəsinə, simasını, yəni şəxsiyyətini danışmaq və yazmaqla ifadə edərək kamil nitqə malik olmaq mədəni nitqin əsas əlamətidir. Elə bu əlamət fikri dəqiq və aydın, yiğcam və təsirli ifadə etməyi də özündə eks etdirir.

İstifadə edilmiş ədəbiyyat / References

1. Abdullayev N. (2013). Nitq mədəniyyətinin əsasları. Bakı, 277 s.
2. Azərbaycan dilinin izahlı lügəti. (2006). IV cild. Bakı, Şərq-Qərb. 712 s.
3. Çobanov M. (2016). Azərbaycan dili. Elm və Təhsil, Bakı.
4. Həsənov C. (2010). Şəxsiyyətin inkişafında və formallaşmasında təlim-tərbiyənin rolü. Respublika qəzeti, 28 oktyabr, s.6
5. Hüseynov S., Qaracayeva E. (2016). Azərbaycan dili və nitq mədəniyyəti. Bakı, Elm və Təhsil. 408 s.
6. Qurbanov A. (1988). Azərbaycan nitq mədəniyyəti problemləri. Bakı.
7. Qurbanov A. (1993). Ümumi Dilçilik. 3 cilddə, II cild. Bakı, Maarif Nəşriyyatı. 272 s.
8. Şiriyev F. (2014). Azərbaycan dilinin nitq mədəniyyəti və ritorika. Bakı, Nurlan. 400 s.
9. <http://intangible.az/front/az/aboutExample/21990>
10. <https://rezonanss.com/səxsiyyətin-psixologiyası/>

¹⁴ <https://rezonanss.com/səxsiyyətin-psixologiyası/>

NITQ MƏDƏNIYYƏTİ**Nitq mədəniyyəti və düzgün yazı təlimi****Aliya Musayeva**

Filologiya üzrə fəlsəfə doktoru, AMEA Nəsimi adına Dilçilik İnstitutu. Azərbaycan.
E-mail: aliya.musali@yahoo.com
<https://orcid.org/0000-0002-2782-8380>

XÜLASƏ

Nitq mədəniyyəti bir elm sahəsi olaraq dilçiliyin ən aktual problemlərindən biri kimi diqqət mərkəzindədir. İfadə olunan hər hansı bir fikir nitq mədəniyyətinin təhləbləri baxımından düzgün, aydın, məntiqli, yiğcam, solis, zəngin, ahəngdar, sadə, dəqiq və anlaşıqlı olmalıdır. Bu şərtlər nitq mədəniyyətinin təhləblərini təşkil edir. Nitq mədəniyyəti isə ümumi mədəniyyətin ən vacib və aparıcı tərkib hissələrindən biridir. Bu baxımdan nitq mədəniyyəti həm də mədəni insan şəxsiyyətinin formallaşmasında önemli rol oynayır. Nitq mədəniyyətimizin nəzəri və tətbiqi cəhətləri bilavasitə düzgün yazı təlimi, orfoqrafiya ilə bağlıdır. Məqalədə məsələnin bu cəhətinin araşdırılmasına xüsusi fikir verilmiş, Azərbaycan nitq mədəniyyətinin düzgün yazı təlimi ilə əlaqə məsələləri geniş şəkildə tədqiq və təhlil edilmişdir.

ACAR SÖZLƏR

nitq mədəniyyəti, dil,
düzgün yazı təlimi,
orfoqrafiya

MƏQALƏ TARİXÇƏSİ
göndərilib – 04.05.2020
qəbul edilib – 19.05.2020